

AZƏRBAYCAN DİLİ

FİRUDİN RZAYEV
AMEA Naxçıvan Bölmesi
E-mail: firudinrzayev@gmail.com

NAXÇIVANDA M.Ö. YAŞAMIŞ TURDİ PROTOTÜRKLERİ İLƏ BAĞLI ETNOOYKONİMLƏR

Məqalədə m.ö. Naxçıvanda yaşamus Turdi türklerinin adı ilə bağlı oykonimlərdən bahs olunur. Naxçıvanla bağlı bu məvzu inkiyadak alımlar tarafından araşdırılmamışdır. Bu prototürk adlarını daşıyan oykonimlərdəki dil elementləri müxtəlif sözlük və mənbələrlə müqayiseli təhlil olunmuşdur. Bu istiqamətdə dil elementləri əski yazılı salnamələrə istinadon da təhlil olunmuşdur. Bu yazıldakı qədim türk sözləri ilə oykonimlərdəki sözlərin müqayisəsi yeni elmi nüticələr ortalaşa çıxarır. Linqvistik təhlil zamanı Naxçıvan oykonimlərdə ortalaşa çıxan yazıyaqədərki dövr dil elementləri antik yazınlarda da təkrarlanır. Tarixi materialların hərtərəfli araşdırılması zamanı aydın olur ki, oykonimlər bu təyfaların adından yaranıb. Turdi prototürkləri isə antik mənbələrə əsasən m.ö. IV-III minillikdə qədim Naxçıvan-Naxər ölkəsi ərazilərində yaşamasılar.

Açar sözlər: Turdi, Turdetan, Tərətum, m.ö. minilliliklər, etnooykonim, dil elementləri.

Qədim qaynaqlarda tarixi köçü m.ö. VI-IV minilliyyə dayanan, adı prototürk As boyları ilə birgə çəkilən Turdi türkleri Naxçıvan ərazisində yerli sakinlər olması, ilk dəfə sistemli tədqiq edilir. Bu təyfaların dili, tarixi və ərazisi tədqiq edilməsə də, əski mənbələr onların ərazisi, dili, türk tayfa ittifaqında yeri haqqında geniş bilgi verir.

Bu ad “Tur+ti” şəklində Tur tayfa adı və türk dilində “di/ti” sözü omonim kimi “tikmək”, “möhkəm”, “əbədi” mənalalarındadır [5, s. 558, 565; 14, s. 80]. “Tur” sözü isə lügətlərdə “durmaq, qalxmaq”, “toplanaq” [15, s. 20, 334; 16, s. 28, 49; 17, s. 180, 233], “tör” yazılışında “hörmətli”, “müdrik başçı”, “toplum”, “möhkəm qala” mənalarda izah olunur [5, s. 580, 586; 17, s. 121; 28, s. 248]. A.Rahmeti və B.Tuxmeevin yazılarında “Qajus içərigidə qılıc baldujər, qajusi turada julyuda qarır” cümləsi [2, s. 84; 31, s. 83-86] “Kimi qılıncını döyüş cərgəsində sinayır, kimi qalada qocalır” kimi tərcümə olunur və burada tura – “qala” mənasındadır. Bu nümunələrdə “tur”, “tür” kökü “ti” sözü ilə “uca yaranışın qurdugu”, “müdrik tikdiyi”, “başçı tikən”, “toplu tikən” mənalarını daşıyır. Türkiyə türklərində “Novruz Tura” bayramı adında “töre” və “tura” sözləri tayfa mənəsini daşıyır.

Herodot skif yurdunda Tiras çayı boyu tirit və ellinlərin yaşadığını, ellinlərin “tirit” adlandığını yazar [13, II 43, 112; IV 51]. Biz “Tirit” adının türk misfindəki Tur+it-“qurd toplumu”, “mötəbər qurdalar” kimi Qurd misfindən göldüyünü düşünürük. Əski türk bayraqlarında qurdbaklı-itbaşlı rəsmilər də bunu sübut edir (F.R.).

Strabona və qaynaqlara istinadən C.Cəfərov m.ö. VI-IV minilliliklərdə Turdetaniya adlı ölkədə Törtəs – “Dörd As” Turdi təyfalarından, Dörd asların – turdilərin, m.ö. IV-III

minilliklərdəki türklərin ulu babaları olub, iberlərdən daha sivil xalq kimi m.ö. VI minillikdə əlibaya, qanunnamə və poeziyaya sahib olduqlarından bəhs edir. İ.Csorov iberlərin Tur el türk tayfa adından “iber” kimi təhrif olunub Qafqazın ilk sakinlərindən biri olmaqla iber ərazişinin türk yurdudur olduğunu dair elmi faktlar göstərir [4, s. 91-103]. Strabon öz əsərində Turdetaniya ələksinini, Turi adından Turdetaniya adının varlığını, burada onların Turdetan, Turdul adlandırmıştır. Strabon Turdetan iber dili və əhalisinin fərqli olduğunu, Turdetaniyadı Tinqiy, Kalpi, Asti, Nabris, Ebui kimi tayfa, iman şəhəri və keçid adlarını göstərir [29, VI, s. 139, VIII, s. 139, IX, s. 141]. Burada Tanqay adı -nın qoşa samiti ilə Tanay, Dunay, Kalpi/Kolpi adı Kaspi, Subi, Tatabi, Kutur adı Utuqur (otuz oğuz) kimi yüzlərlə türk tayfa vo şəxs adlarını təkrarlayır. Digər Asti - “Aslar tikan”, Nabri - “qurdların verdiyi”, şəzərlər də türk dilindəndir ki, bu ərazinin türklərə aidliyini təsdiq edir [5, s. 558, 565; 14, s. 80; 20, s. 242, 306]. Etimoloji izahlar tərəfimdən ilk dəfə verilir və adların söz quruluşları Naxçıvan oykonimlərinde Tinə, Tinəs, Tinkan, Asti, Astap, Asay, Karpi kimi xeyli oykonimik adlarda təskirlərən [10, s. 167, 172, 182].

Bəs Turdil türklərinin m.ö. IV-III minilliklərdəki əraziyi harada id? Əgər Qafqaz və İspaniya m.ö. I minillikdə iki Iberiya əlkəsi dünya xəritəsinə eyni vaxtda düşürtso [21, s. 2]. Turdil və “Iberiya” əraziyi tarixi arasında 3 min il fərqli varsa, o zaman Turdil türklərinin ana yurdu hansı Iberiya olmuşdur?

Fikrimizcə, Bütöv Azərbaycan, həzirki Türkiyə, həzirki Orta Asiya əraziyinə sabib olub Assuriya, Lidiya, Frakiya, Balkanlılar, Misir əraziyilərini nəzarətsdə saxlayan As türklərinin varisi Turi boyaları bu əraziyələrdə Tir, Tiras, Tirodiza (Dizə), Turi, Tirit, Tirsən kimi şəxs, tayfa, əyalət adlarında öz izlərini qoymuşlar [13, I 105, 163; II 42-44, 112, 122; IV 51,170; VII 122].

Mənbələr turdilərin aslalarla m.ö. III minillikdə Kiçik Asiyadan Misirə gəlib yerləşdiyini, Tirin şəhəri və qıksos-gök aslaların arasında turdilərin olduğunu göstərir [32, s. 286, 411, 421]. Bu faktlar issə onların ana yurudson m.ö. IV minillikdə “Iber” dövləti tarixdə olmamışdan once Öñ Asiya – qədim Azərbaycan olduğunu sübut edir. Aslar Öñ Asiya xalqları, turdilər onların varisləri, Naxçıvan boyaları issə öñərinin yerli sakinləri idi. M.Maksimov Turdi türklərinə məxsus qızıl pulların yayım areali, tarixini izləyərk turdilərin başqa (?) əraziyələrdən gəlib İspaniyanın cənubunu tutub buranı “Turdetaniya” adlandırdığını yazır [18, s. 27, 33, 79].

Tit Livi m.ö. IV-III əsrədə Turi boyalarının və onların Turin şəhərinin adını çəkir [30, s. 156-157]. Bu m.ö. I minillikdə turdilərin qədim Azərbaycan əraziyilərindən şimala yayımı, Iberiya adlı ölkə yaratıldığını, bu adın Subər, Xazar, Kəngər və s. türk tayfa adını, eləcə da Ubar sözünün “Bilqamis” dəstənində Utnapışının atı adını toskarlaşması, Iberyanın türk əlkəsi olduğunu tam sübut edir [33, s. 191].

F. Ağaoğlu Qafqazda Asturkan türk boyalarının adını çəkir [38, s. 12]. Bu issə As və turdilərin eynikökülü olduğunu göstərir vo Asturkan ali türk qurumu olmuşdur. Biz m.ö. II minillikdə Forat çayının yuxarı axarlarında Koman, kumuklular yanışı, Turqu və Subarların ərazi xəritəsini görürük [32, s. 514-517]. Bütün burlar m.ö. IV minillikdən Turdi-As birliliyin Öñ və Kiçik Asiyannın yerli sakinləri olub, sonralar As, Kas, Subar, Koman, Sia və b. prototüplərlərə şimala doğru yayıldılarını, sübut edir. Qədim dövrən günümüze Bütöv Azərbaycanın Turkanbur, Turjəçay, Turabad, Turşək, Turut [3, s. 94; 8, s. 176-177; 11, s. 469; 24, s. 146], ümumiyyətlərde Turin, Tur, Turiy, Turka, Turan, [20, s. 30-33, 48, 57], Azərbaycan torpaqları olmuş indiki Gürcüstan əraziyilərində Sia+tura, Çoxə+turi, Tur+nauz, Lay+turi, Tur+avi, Ka+turi, Tur+uso, Tur+alat kimi yüzlərlə adalar [20, s. 52-53; 26, s. 35, 138, 237] Turdi boyalarının izləri olub, ərazinin

türklərə aidliyini göstərir. Naxçıvan əraziyində bu türklər ilə bağlı 9 məntəqə adının etimoloji izahları da dediklərimizi təsdiq edir.

Cantarlar. 1590-cı ilin sonadlarında səcə səs avəzlenməsi ilə əhalisi azərbaycanlılardan ibarət olmaqla Naxçıvanın Kərnə nahiyyəsində göstərilən bu ad [10, s. 163] San+tur kuruluşunda - “Şanlı Tur” mənasındadır və -la şəkilçisi ada sonradan əlavə edilmişdir.

Comaqtur (2 kənd). Bu məntəqə adı 1590-ci ilin sonadlarında Naxçıvanın Şərur nahiyyəsində, sonrakı illərdə isə Yuxarı və Aşağı Comaqtur kimi iki kənd olaraq göstərilir, mənasının isə anlaşılmadığı bildirilir [10, s. 168, 154, s. 120]. Lakin yuxarıda da qeyd etdiğ ki, ad tasvirini izahla “Comaq turut” kimi izah olunmuşdur [9, s. 45, 47, 63, 87-89]. Təbii ki, bu izah bir kənd adına şamil oluna bilmez. Adda ilik Com/qam - şaman sözü [5, s. 153] altay, başqır, uyğur, cuvaş, və b. dillarda “yemək”, “müzakirə etmək”, “nəfəs almaq” monalarında da izah olunur [25, s. 334]. Bu sözlərə adın formalşeması qeyri-reallırdır. Türklerde şaman saman mifi, ayın və düşündərli M.Seyidov, Abdulkadir İnan tarixindən qədəq edilmişdir [1, s. 26, 33-34; 27, s. 291-293]. Qam-saman mifi ilə bağlı bu adlanma teoforik adlanma işuludur. Məntəqə adındakı aq - “uca” sözü qədim türklerdə “akas köküdəki tanrıqlar” - “uca göylərənək tanrıqlar” [5, s. 31; 19, s. 83] və Akası “Günəş və Ay allahların dayandığı uca/uç” ifadələrində Tanrı ilə bağlıdır. Türklerin antropomik mifik adlar sistemində Harbək - “uca Harbe” elam vo kaslırla Harve, Harbe tanrı adları, Ak Baş kimi adlar [7, s. 134; 24, s. 383] ucalığın izləri idi. Etnooyonim “Uca Tur şaman” mənasında mifik inanc vo tayfa adından formalşmışdır.

Tir. Tayfa adından uşaq sozəvələnməsi ilə yaranan bu ad 1728-ci ildə bir adı da “Dir” olmaqla Naxçıvan qəzasının Maku nahiyyəsində qeydə alınır [10, s. 42].

Termevit. Mərəqlə semantik mənəvaya malik bu ad, 1727-ci ildə Naxçıvanın Sürməli nahiyyəsində göstərilənmişdir [10, s. 63]. Tur tayfa adı, ne/nı - “səməkatlandırdı” [ətraflı bax 6; 14], eləcə də vit/bat - “ölkə, yurd” sözləri ilə “Turların verdiyi yurd” mənasında izah olunur.

Tərcanlı. Naxçıvanın İravan nahiyyəsində 1590-ci ildə qeydə alınan [10, s. 163] bu ad, sonrakı sonadlarında göstəriləmir. Tayfa adı, can/san - “şan-şohrət” türk sözləri ilə bu “Şanlı tur” mənasındadır. Ada -lı şəkilçisi sonradan artırlılmışdır.

Tərətüm. Bu ad da Naxçıvan qəzasının Dərələyəz nahiyyəsində 1727-ci ildə qeydə alınır [22, s. 35]. Türkib etibarı ilə bu adın “at” fərqi Tər+at+um istisna olunmaqla Turrub adı ilə eyni mənədadır. Buradakı at - “yer, məkan”, “şohrət” [5, s. 65; 25, s. 284] qədim türk sözləri adı “Şohrəti tur evi” kimi mənənalıdır.

Torlı. Tur tayfa adı il - “bölge”, “yurd” əski türk sözlərindən “Tur yurd” mənasında izah olunan bu ad Naxçıvanın Sürməli nahiyyəsində 1727-ci ildə qeydə alınır [10, s. 65]. Addı l-i səs vo hərflərin yerdəyişməsi-metateza (vəzəl-vazğı kimi) hadisisi bas vermiş, ad Tarlı yazılışından Tarlı şeklinde təhrif olunmuşdur.

Turub. Bu adı 1724-1727-ci ilin sonadlarında bir adı da “Turtun” olmaqla Naxçıvanın Dərələyəz nahiyyəsində rast galırık [10, s. 59-60; 23, s. 36]. Tur tayfa adındakı ub - “ev”, “gənc”, ikinci yaşlılığı isə tun - “ilk”, “birinci” eləcə da “sakit”, qadın türk sözlərindər [5, s. 586, 596, 619; 12, s. 228-229; 25, s. 561]. Bütün bu sözlərlə Turub məntəqə adının “Tur evi” mənası daşıduğundan doğru hesab edirik.

Turkavil. 1727-ci ildə Naxçıvanın Qarabağ nahiyyəsində bir adı da “Tuqavil” kimi yazılın [23, s. 29] bu ad 16 məntəqəndən biri idi. 1590-ci ildə isə burada cami 8 ad göstərilir [10, s. 166], digər adlar issə başqa nahiyyələrdə qeydə alınmur. Ad Tur+kab+il şəkilçisi kab/kav - “ölkə”, il - “yurd”, “vətən” sözləri ilə [4, s. 45-47; 17, s. 217] “Uca Tur yurd” mənasında izah olunur.

Aldardakı kab/kav – “ölke”, il – “yurd”, tun – “ilk”, can/san – “şan- şöhrət”, ne/ni – “verdi” qədim türk sözləri də bu qədimliyi təsdiq etməklə türdilərin türk boyu olduğunu sübut edir.

ƏDƏBİYYAT

1. İnan A. Tarihte ve Bugün Şamanizm. II Baskı, Ankara: TTK Yayıncılık, 1972, 233 s.
2. Rahmeti A.R. Kutadgu Bilig. I c., İstanbul: Metin, 1947, 656 s.
3. Azərbaycan SSR-in qışa topominlər lüğəti. Bakı: ASE Baş redaksiyası, 1986, 114 s.
4. Cəfərov C.I. Milli etnik yaddaşın izi ilə. Bakı: Səda, 2005, 171 s.
5. Drevnjetatarskiy slovar'. Leningrad: Nauka, 1969, 676 s.
6. D'yakonov I.M. Istorija Mifindom otdrevnejshix vremen do konca IV v. do n.e. Moskva: Nauka, 1956, 485 s.
7. D'yakonov I.M. Ljudi goroda Ura. Moskva: Nauka, 1990, 429 s.
8. Qalibe G. Azerbaycanin doğusundaki yer adları. İstanbul: MOR, 2001, 187 s.
9. İmanlı A.K. Onomastika məsələləri. Naxçıvan: Məktəb, 2011, 314 s.
10. İravan əyalətinin icməl dəftəri. Bakı: Elm, 1996, 184 s.
11. İvanov M.C. Öcherki istorii İran'a. Moskva: Politizdat, 1952, 469 s.
12. Karşılaştırmalı Türk Lehceleri Sözlüğü. I c., Ankara: Kültür Bakanlığı, 1992, 1183 s.
13. Gerodot. İstoriya / Per. i primič. G.A. Stratanovskogo. Leningrad: Nauka, 1972, 599 s.
14. Qeybulayev Q.A. Azerbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəş, 1994, 278 s.
15. Kaşgari M. Divanu lügət-it-türk. I c., Ankara: Türk Tarih Kurumu Basimevi, 1985, 530 s.
16. Kaşgari M. Divanu lügət-it-türk. II c., Ankara: Türk Tarih Kurumu Basimevi, 1985, 366 s.
17. Kaşgari M. Divanu lügət-it-türk. III c., Ankara: Türk Tarih Kurumu Basimevi, 1985, 452 s.
18. Maksimov M.M. Öcherk o zolote. Moskva: Nedra, 1977, 128 s.
19. Malov C.E. Uйgurskiy jazyk. Moskva-Leningrad: Izd. AN SSSR, 1954, 203 c.
20. Malýj atlas mira. Moskva: Kartografiya GUTK, 1985, 331 c.
21. Morskoy atlasp. Ministrstva Oborony SSSR. T. III, Moskva: Glavnyyj shtab voenno-morskogo flota, 1958, 24 c.
22. Naxçıvan MR MDA: f. 2, siy. 1, arx. 9, iş № 87, 1924, 16 s.
23. Naxçıvan sancağının müfassal dəftəri. Bakı: Sabah, 1997, 336 s.
24. Rəsədov Ə.Ə., Məmmədov Y.İ. Orxon-Yenisey abidələri. Bakı: Yaziçi, 1993, 400 s.
25. Sevortjan E.B. Etimologicheskiy slovar' türkiskix jazykov. T. I, Moskva: Nauka, 1974, 777 c.
26. Sovetskiy soyuз: Gruzija. Moskva: Myśль, 1967, 318 c.
27. Seyidov M.M. Azerbaycan miflik təfakkürün qaynaqları. Bakı: Yaziçi, 1983, 326 s.
28. Sправительный словарь тунгусо-маньчжурских языков. Т. I, Ленинград: Наука, 1975, 672 c.
29. Страбон. География: в 17 книгах / Пер. статья и комментарий Г.А.Стратановского. Москва: Наука, 1964, 941 с.
30. Тит Ливий. История от основания Рима / История античности. Т. II, Москва: Правда, 1989, 640 с.
31. Тухмесов Б. Вопросы поэтики «Кутадгу-билик» Юсуфа Хас Хаджиба. Ташкент: Фан, 2004, 119 с.

32. Всемирная история. Т. I, Москва: Госиздат, 1956, 746 с.

33. Oğuz Y., Tuncay B. Türkün gizli tarixi. Bakı: Apostrof, 2009, 496 s.

34. www.hrono.ru/ethnos/etnos_t.html.

35. www.radosvet.net/.../1Budqov.Nax.MR.top-drevnie-nazvaniya-gorodov-i-stran.html.

Фирудин Раев

ЭТНООИКОНИМЫ, СВЯЗАННЫЕ С ПРОТОТЮРКАМИ ТУРДИ, ЖИВШИМИ В НАХЧЫВАНЕ ДО НАШЕЙ ЭРЫ

Статья посвящена этноиконимам, связанным с прототюркскими племенами Турди. Эта тема, связанная с Нахчываном, до сих пор не была исследована учеными. Языковые единицы в ойконимах, носящие имена этих прототюрков, сопоставлены с разными словарями и источниками. По этому направлению были исследованы и сопоставлены языковые элементы на основе древних летописей. При сопоставлении слова в летописях с древнетюркскими словами выявлено множество научных результатов. Обнаруженные языковые элементы в Нахчыванских ойконимах дописменного периода при лингвистическом анализе повторялись и в античных летописях. Путем всестороннего анализа исторических материалов и языковых элементов выявлено, что ойконимы названы именами этих племен. А прототюрки Турди на основе античных сведений жили на древней Нахчыванской земле, в стране Нахарин, еще с IV-III тысячелетий до н. э.

Ключевые слова: Турди, Турдатан, Теретум, тысячелетии до н. э., этноиконимы языковые элементы.

Firudin Rzayev

ETHNOOIKONYMS RELATED WITH THE TURDI PROTO-TURKIC TRIBES LIVED IN NAKHCHIVAN B.C.

The paper is devoted to ethno-oikonyms associated with the Proto-Turkic tribes of Turdi. This topic, related to Nakhchivan, has not been investigated by scientists yet. The language units in the oikonyms bearing the names of these proto-Turkic are compared with different dictionaries and sources. In this direction, linguistic elements were studied and compared on the basis of ancient chronicles. When comparing the words in the annals with the ancient Turkic words, many scientific results were revealed. The discovered linguistic elements in the Nakhchivan oikonyms of the pre-literary period in linguistic analysis were repeated in ancient annals. Through a comprehensive analysis of historical materials and language elements revealed that the oikonyms are named after these tribes. And proto-Turkic of Trudi, based on ancient information, lived on the ancient Nakhchivan land, in the country of Nakharin, from the 4th-3rd millennium BC.

Keywords: Turdi, Turdetan, Teretum, millennia B.C., ethnooikonyms, language elements.

(AMEA-nın mixbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)